



■ Fərid Hüseyn

## XIVƏ DƏFTƏRİ

Gün gəlir döyüş meydanları  
bayram meydanlarına çevrilir.  
Bir zaman qan gölməçələnən yerlərdə,  
indi döyüşçü suvenirləri satılır.  
Görünür, keçmişin vəzifəsi həm də  
olanları gözümüzə kiçiltməkdə, -  
indinin aləmində bəzi qəhrəmanları  
oyuncaq nəzərində görməkdə.  
İnsanın unuqanlılığı bəzən onun ədalət idi -  
bu günə yaşamaq  
bir az da dünənin günahından keçməkdə.  
Xətələrinin ipək yollarını  
uşaq qarışıqlarıyla ölçməkdə.

Keçmiş duza qoyulmuş qırmanc zərbəsiylə  
oyaq saxlayır ağrılarımızı.  
Günəş hər səhər doğulanda  
əcəl dumanında itirir adımızı,  
amma elə ki göylərdən köç təbili çalınır,  
onda zülmət kürəyimizdən itələyir,  
sanalı günün sonuncusu yeriyir irəli,  
axmaqda olan bir ulduz nişan verir  
axır nəfəsimizin yerini.

Tarix xatırladır ki,  
hökmdarların dəyişməz şəkərlərindəndir  
hündürdən baxmaq:  
o yerdən ki, ordan baxanda  
adamların tələsdiyi mənzillər görünür.  
O yerdən ki, ordan baxanda  
gəmilər ilan kimi sürünür,  
qəbiristanlıqlar çaylaq yerini xatırladır  
Ordan baxanda hamının axırı naməlum,  
hər kəsin işi yarımçıq qalır.  
Bu tamaşasa uzandıqca uzanır -  
o vaxtacı ki,  
zülmət sonucu işığı da məzlumların əlindən alır.

Və onda şəhəri əlinin içində görəndə  
dişini-dişinə sıxaraq ovcunu yumur.

İndi addım səsləri calanan daşlı yollarda,  
bir-birinə qarışır bağlanan dükan qapılarının səsi,  
toranlıqda hündür qalaların dibinə qısılr işıq,  
divar boyu göyə dırmanır zülmətin qara qanı  
Göz yaşları tökülür göy üzünün əlindən,  
Çarın xana bağışladığı karetdə keçmişin silueti keçir,  
bağlı dükanlardakı saatların diqqətlisi öndən.

Burda hər şey bir qismət dəvəsinin belindədir,  
o əylsə torpağa, -  
qalxsə göyə yaxınlaşacaq hər şey.  
Başının dincliyini istəyənlər,  
xanın papağını həmişə mıxdə görmək istəyir,  
Üstündə ədalət tərəzisinin şəkli çəkilmiş köynəklərsə  
zivədə zillət küləyindən "titrəyir".

Ey başını göylərinə ayağına qoyan bürclər,  
sütunları ibadətlərə dayaqlanmış məscidlər,  
qəhrəmanların təkidi ilə ucalan minarələr,  
bizim zamanlarda əməli qəhrəmanlığa yer qalmadı,  
ona görə də hərəməz bir cür dil pəhləvanı olduq,  
onurğamızı sındıranların önündə hazırcavaba döndük,  
icazəli iplər üzərində kəndirbazlara çevrildik.

Çox şey məhv olur,  
birçə paltarlarımızın yaxasından başqa  
və hər kəs təmiz pambıqdan,  
yumşaq ipəkdən  
ən gözəl yaxalığını asıb gedir Qiyamət zivəsinə.  
Ki, orda bir cüt əl gec-tez yapışar o yaxadan.  
Şirin tikə ağuya,  
həzlərə ağrıya  
çilçiraqlar işıq iynələrinə çevrilib  
batar canımıza,  
Allah sonuncu hədiyyəsini  
hər kəsi razı salacaq bir günü -  
Qiyaməti bağışlayar dünyaya.

## YALAN BAYRAMI

Sən günəşi yalan  
şirinçayı yalan,  
səhər yeməyi yalan,  
səhərdirsə, yalanın xeyir,  
axşamdisa, yalanın xeyir,  
qonağım olsan - Yalan, xoş gəlmisən,  
yol görünsə, - salamat qal, Yalan.

Öz adını oğurlayıblar,  
kim yalan desə çevrilib baxırsan.  
Doğru sözləri zülmə həccələmə,  
səni rahat başa düşürlər -  
axı əzəldən yalan dilində danışırısan.

Qızlıq soyadın Yalan,  
"ərlik soyadı"n Yalan,  
getməz yuduğun paltarlardan yalan ləkəsi,  
çəkilməz ayağın dəyən yerdən yalan qoxusu.

Üç tərəfdən hücum çəksələr  
qaçaçağın dördüncü tərəf - yalan.  
Özünü ovutmağa bir şey axtarsan  
tapacağıın səbəb - yalan.

Sözlərin isladılmış pambıqdı - çəkisi yalan.  
İçəridən qırışır paltarların - ütüsü yalan.

Səni ağzından alov püskürən bu diyara  
yola salandır günah,  
arxanca atılan su da yalan  
Sabah tamam başqa şeylər istəyəcəksən Allahdan,  
bugünkü duaların yalan.

Elə bilirsən ovcunda gizlətdiyindən xəbərsizəm?  
Açacaqsan - yalan.  
"Yol adlamaq deyil ömür yaşamaq" -  
o tərəfə keçəcəksən - yalan.

Qanına qarışan dərdin  
zilləti yalan.  
sənə nə yaxşılıq etsələr -  
fəziləti yalan.

Bir şeyi sonradan anlasan -  
barmağını dişləməyin yalan.  
Hiylə zənciriylə bağlıdır qolların -  
nəyinse naminə işləməyin yalan.

Qaranlıq gələn tərəfə çevirsən üzünü, -  
işığın yalan,  
Bətnindən meyvə dərsən, -  
uşağın yalan.

Axşamçağı darıxsan -  
bürkün yalan.  
Nə toxusan ilməsi qaçır -  
hörgün yalan.

Peşmanlığın məşuqə yanağıdı, -  
allığını tez itirən -  
ənlik-kirşanın yalan.  
Bu gün dilədiyini sabah qarğıyırısan -  
hicranın yalan.

Yalanlarından çox yazmaq olar -  
oxşar fikirləri uzadıb.  
"Dəyişmə, qurbanın olum, dəyişmə"  
"Allah bizi sədaqətindən yaradıb".